

UOT 1 (091)

TÜRK DÜŞÜNCƏ SİSTEMİNDƏ XIZİR KULTUNUN FƏLSƏFİ SEMANTİKASI

N.QOCATÜRK

Bakı Dövlət Universiteti

nqocaturk@mail.ru

Türk xalqlarının tarixinin, mədəniyyətinin, fəlsəfi düşüncə sisteminin dərindən və hərtərəfli tədqiq edilməsi qloballaşan dünyada onun layiq olduğu yeri qazanmasına, minilliklərin yaddaşından süzüllüb gələn zəngin dəyərlərinin obyektiv qiymətini əldə etməsinə yardımçı ola bilər. Hər bir xalqın tarixində miflərdən qaynaqlanan elə dəyişməz faktorlar var ki, insan həyatının quruluşunda çox ciddi rol oynayır. Ümumtürk mədəni dəyərlər sisteminin tərkib hissəsi olan Xızır kultunun da bu dinamikada özəl yeri və rolu vardır. Onun fəlsəfi dərk edilməsi böyük bir etnosun mifik və fəlsəfi düşüncə tərzinin dərin qatlarına nüfuz etməyə imkan yaratdır. Bu imkan əsrlərlə formalaşan mədəni və mənəvi-əxlaqi özünəməxsusluğu dolğun anlamağa imkan verir.

Açar sözlər: Xızır kultu, mifik düşüncə, yaddaş, arxetip, xalq, mərasim, ənənə.

Xalq yaradıcılığı insanların həyatında aktuallaşır və orada konkret məzmun alır. Həm də əsrlərlə mövcud olan formaları konkret şəxslər improvisasiya əsasında yeniləşdirir. Bununla yeknəsəklilikdən yaxa qurtarılır, həm də ənənə hər şəxsin ifasında yeni nəfəs alır. Ənənə saxlanır, ancaq yeni ritmdə və nəfəsdə ifadə olunur. Bu da onu göstərir ki, miflər əslində daim yaşayırlar, onlar əsrlərdən əsrlərə yeni improvisasiyada keçirlər. Tarix elə bil folklorun təkamül yolu, bəşəriyyətin yaşam qaydasıdır. Mif özünütəşkil edərək insanda yaşayır və insanı yaradır. Bu proses ümumi səviyyədə xaosdan nizamlılığın yaranması təsiri bağışlayır. Bunun mexanizmləri isə informasiyanın seçiləməsi, qiymətliliyi, kollektiv yaddaşın varlığı ilə izah olunur. Onların hər birinin ayrılıqda rolu ilə yanaşı yaratdıqları kollektiv effekt miflərin təkamülüni müəyyənləşdirir. Fərdi səviyyədən kollektiv səviyyəyə keçidin mexanizmləri burada əsas vəhdət yaradan faktordur. Özünütəşkilin fəlsəfəsi ona bağlıdır.

Azərbaycan o yurdu ki, müqəddəslik adında yalnız Xızırbağı bağlıdır. Azərbaycan yaşı, yaddaşının Xızır Ruhundan soraqcıdı. Torpağı, suyuynan, hər qaya parçası, xirdaca daşının Xızır Ruhunu köçürüb Xəzər üzünə və onu

yaddaşında belə saxlayır. Xızır adına ocağını Azərbaycan torpağına çatan Xəzərlər də bunu təsadüfdən etməyiblər. Şaman törənlərində Xızır ucalığını yüksələn Xəzərlər hiss ediblər ki, Xızırla bu torpaq arasında gizli, sırlı bir bağlılı var. Açıb çözə bilməsələr də İlahi sərrini (bəlkə də biliblər.), bu torpağa müqəddəslik bəlgəsi deyib, sevib bağlanıblar [bax: 12].

Cox eldə, obada Xızır adına tapınaqlar ucaldılıb. Tanrı Xızır sevgisini təkcə Azərbaycanda köçürüb sal daşın yaddaşına, yalçın qayanın başına qaldırıb. İndi adına Başparmaq, “uca dag” deyirlər. XıdırZində, yəni diri Xızır ocağına çevirib hər il ziyarətinə gəlirlər [bax: 18].

Əskidən Azərbaycanda Xızır adına ildə üç kərə törənlər keçirilərdi. Böyük çillə ilə kiçik çillə arası Xıdır Nəbi (Xızır İlyas) törəni, ilk baharda Xıdır Zində törəni və son baharda, yəni payız üzünə Xıdır Elləz bayramı. Xızırın yuxarıda qeyd etdiyimiz üçlük mahiyyəti kimi hər üç törən bir-biri ilə six bağlılı.

Xıdır Nəbi törəni qışın oğlan çağında, hardasa fevral ayında keçirilir. Bu da təsadüfi deyil. Fevral ilin elə məqamı ki, insanların təbiətdən ilboyu yiğib topladıqları ruzinin tükənən yeridi. Növbəti ilə, yaza salamat çıxışın deyə əl açıb Tanrıya, Dərgahdan ruzi dilərlər. Tanrı isə ruzu adında sevgili Ruhu Xızırı göndərər. Onun ayağı dəyən eldən, obadan, nəfəsi toxunan evdən, ocaqdan ruzu kəsilməz. Bu Azərbaycanlıya məxsus bir inancdır. Min illərdi yaddaşından keçirib gətirib [6, 8-12].

Ərəb düşüncəsində Xıdır - yaşıllıq deməkdi. Əslində, Xızır bolluq, bərəkət, artım rəmzidi. Məhəmməd peyğəmbər də buyurur ki, Xızırın oturduğu yerdən yaşıllıq çıxar, bolluq, bərəkət olar. Bunu saxlayıb yaddaşında qızı Fatimə də öz oğulları Həsən və Hüseyn acliq çəkməsin deyə, tez-tez Xızır Ruhuna ocaq üstdə qazan asıb aclara, qəriblərə isti yemək paylayarmış. Bunu gəlib görən Həzrəti Əli də Fatimədən çox razı qalarmış. Deyərmiş ki, Xızır adı xatırlanan hər evdə, obada bar-bərəkət olar [16, 372].

Azərbaycan türkləri mif dünyasından üzü bəri Xızır ruhuna bağlılı. Xızır adını minillərdi köçürüb bayati, qoşma üzünə, adına nəgmələr söyləyiblər. Onu dastan, nağıl dünyasının qəhrəmanı ediblər. Azərbaycan yaddaşına məxsus igitlik, sevgi dastanlarında adı hər zaman çəkilər.

Yaddaş saxlancımız olan nağıllarımız, dastanlarımız büsbütün Xızır adına bağlılı. Nağıllar bizim çağalıq, usaqlıq, dastanlarsa ahilliq dövrümüzün məhsuludu. Bu üzdən nağıllarımızda Xızırı Ağ atlı oğlan, dastanlarımızda isə ağ libaslı, ağ saçlı nurani Qoca kimi təqdim etmişik [12, 38-46].

Qızlar sevgi üzünə Ağ atlı oğlanı seviblər. Könüll quşunu uçurmaq istəyən qızlar illərlə Ağ atlı oğlanın gələcəyi yola həsrətlə boylanmış baxıblar. Gözü hər yerdə axtarıb, arayıb onu. Bu bir qismətdi, taleyində kimi tapıb, kimi də tapmayıb.

Düşmən qəfildən yurdun üstünə yeriyəndə, el dara düşəndə köməyə Ağ atlı oğlanı çağırıblar. Elin igidi ağ atın belində Xızır misallı, üzü niqablı qoşunun önünə keçib. Kafirin son nəfərini qılıncdan keçirməmiş savaş meydanından

çəkilməyib. Açıb üzündən niqabını keçirib qılincına qələbə bayraqı kimi havada dalğalandırıb. Hami söyləyib “Xızırın əli bu igidin üstündədi” [14, 128].

İnsanlar inanıblar ki, bir çox hallarda eli yağıdan, yağmurdan xilas edən elə Xızırın özüdü. Gah ağ atın belində, gah da boz Qurd donunda görünüb hər kəsə. Biz buna Mif yaddaşımızdan bu günədək inanmışıq.

Türkün ilk nəsil Ağacı Oğuzu Xızır bilmişik. O da doğulmadı. Dərgahdan işiq içində enib gəldi. Sonra göy İşiq Qurdı ona yoldaş eylədi. Oğuzun son gününədək birlikdə oldular. Oğuzun Ruhu göylərə çəkiləndən sonra da Boz Qurd Oğuz yurdundan kənara çəkilmədi. Qalxıb el yerindən duranda, o da ayaqda oldu. Çəkib ordunu arxasında qələbədən qələbəyə apardı. Savaş meydənında yaralının yarasını əlinin məlhəmi ilə sarıdı. Beləcə, türk törələri tapınıb Xızır Ruhuna ayaqda durdu. Dünyanın özü boyda zaman-zaman neçə dünyalar, Xaqqanlıqlar qurdu [8, 197].

Nağıl dünyamızda da Ağ atlı oğlan kimi görünməz quyulara düşüb zaman-zaman qaranlıq dünyyanın işığını axtarıb. Ruhunun işığında bir-bir açıb qırx qapını, div əlində əsir-yesir qalan igidlərin, qız-gəlinlərin xilaskarına çevrilib. Yusif peyğəmbər kimi neçələri tapınıb Xızır Ruhuna bu quyudan qurtulub. Fəth etdiyi dünyadan əlini üzən İskəndər də Xızırla qarşılaşlığı qaranlıq dünyada Xızırın qisməti olan dirilik suyuna həsrətlə boylandı, bu dünyadan gözü doyma-mış getdi. Dünyaya qənim kəsilənən ölüm, Xızırın isə qisməti əbədi dirilik oldu.

Xızır tutub dünyyanın o biri ucundan dastan dünyamızda yaşa doldu. Oldu ağ saçlı, ağı saqqallı Qoca, Pır, Övliya. Kəramət sahibi kimi yenə də atının belində şəstnən oturdu. Haqqı səsləyənlərin yanında olurdu bir göz qırpmısında. Enib Haqq Dərgahından möminlərlə cümə namazına dururdu. Enib Tanrı evindən sevən könüllərə qonurdu, onları Haqq aşığı ucalığına qaldırırdı [13, 97].

Dini mənbələrdə qeyd olunur ki, Xızır neçə-neçə müqəddəsin cənazəsinin başında durub onları Haqq Dərgahına yola salıb. Bütün Haqq elçiləri, Adəmdən başlamış Nuh tufanına, İbrahim peyğəmbərdən İsa Məsihə qədər hamısı Xızırı səsləyib, onun ciyində Tanrı Dərgahına ucalıblar. Məhəmməd peyğəmbər də Xızır Ruhuna qoşulub göylərə sarı ucaldı [5, 114].

Azərbaycan türkünün yaddaş saxlancında söylənilir ki, Xızır yolçuya yoldaş olardı. Qorqut Ata elində Dirsə xan oğlu Buğac kimi yarasına üç dəfə sıgal çəkib (məhz üç dəfə!) yaralının məlhəmi, dərdlinin çarası olardı. Qurd-quş xətər yetirməsin deyə yolunu azanların neçəsini qoruyardı. Birinə kəramətindən pay verib nurlandırıb, birini də havalandırıb sevgi bağına uçurardı. Kiminə vergi verər, kimi ondan ilham alar, pəri kimi işiq saçardı.

Kiminin gözünə görünər, alib atının tərkinə uzun yolunu qısa edərdi. Kiminin də girib yuxusuna eşq badəsini içirərdi. Uzaqdan göstərib bir gözəli “Bu sənin butan olsun”, söylərdi. Qorqut Ata kimi Xızır ruhundan keçib ocaq sahibi, Pir olardı. Elin, obanın Dədəsinə dönüb hər müqəddəs Övliyadan bir and, inanc yeri qalardı.

Butalılar uçurub könül quşunu yarın bağçasına qonardı. Səsinə səs, dilinə avaz gələrdi. Aşıq dönüb aşiq olardı. Götürüb əlinə qopuzu, sazi başqa bir

avazla oxuyardı. Bir gözəlin eşqinə bütün elin, obanın haqq aşığına çevrilərdi. Qorqut Ata kimi alqışı alqış, qarğışı qarğış olardı [10, s.35].

Övliyalar kimi gələcəkdən xəbər verərdi. Ayağı, nəfəsi dəyən yerlər yaşillaşıb göyərərdi. Yurda bolluq, bərəkət gələrdi. Qorxub Xızır Ruhundan ona xətər yetirməkdən çəkinərdilər. O incidilib qəlbi qırılsa bütün yurda fəlakət gələrdi. Aşiq haqq aşığıdı. Əlini Haqq Dərgahına açmayıncı, Xızır Ruhunu çağırmayınca, kimsə qurtula bilməzdı nəfsindən.

Mənbələrdə qeyd olunur ki, yaddaş saxlancımızda buta ulu əcdadlarımızın kosmoqonik düşüncəsinin daşıyıcısı missiyasını yerinə yetirir. Qədim insanların düşüncəsində su, bitki, dağ və digər varlıqlar müqəddəs hesab edilib, həyatın ilkin başlangıcı sayılıb. Bu baxımdan buta nəslin davamı, artımın simvoludu.

Buta Azərbaycan dastanlarında aşiq və məşuq arasında xəyalı kontakt rolunu oynayır. O, məhəbbət dastanlarında görünməmiş bir eşqin, üstün, ilahi bir məhəbbətin nümunəsi olaraq seçilmiş qəhrəmana-aşiqə aşılıq, şairlik istedadı da bəxş edir. Dastanlarımızda, nağıllarda aşiqə "buta verilməsi" ixtiyar qoca-Xızır tərəfindən eşq şərbətinin içirdilməsi ilə başlayır. Bir-birini heç vaxt görməyən iki gənc ayrı-ayrılıqda, yuxuda, xəyalı vəziyyətdə onlara verilən şərbətdən qız oğlanın, oğlan isə qızın bir anlıq görüntüsü ilə qeyri-adi sevgiyə, məhəbbətə düşür. Məsələn, Qərib, Abbas, Novruz, Qurbani kimi neçə-neçə haqq aşıləri öz butalarını Xızır əlindən alıblar [19, s.7].

Ümumiyyətlə, folklor nümunələrinin araşdırılması göstərir ki, hər kəsə buta verilmir. Buta vermə yalnız seçilmişlərə xasdır. Bu seçilmişlər buta vasitəsilə heç kəsə aid olmayan bir neçə fərqli xüsusiyyəti də özü üçün qazanmış olur. Aşiqin uzun məşəqqətlə sinaqlardan keçməsi son olaraq sevgililərin ilahi vüsali ilə başa çatır. Buta dünyada mövcud olan qanuna uyğunluqların fərqli bir formada və daha üstün icrası üçün vasitədi. Məhəbbət dastanlarında dərvish, ixtiyar qoca, pir kimi təqdim olunan Xızır qızı oğlana ani olaraq göstərməsi, bəzən isə eşq şərbətini içirtməsi hadisəsinə "buta aldı", "buta verildi" deyilir [2, 4].

Azərbaycan folklor nümunələrinin bir çoxunda, həmçinin buta adı çəkilmədən, yuxugörmələrlə bağlı bir neçə süjet xətti var. Yuxunun ardınca getmə, yuxuda sevgilisini görmə, yuxuda başına gələcəkləri görmə və s. bu kimi hadisələr də, "buta verilmə" ilə eynidi. Məhəbbət dastanlarında aşiqə buta verilməsi, yaxud ona dolu qabdən eşq şərbəti içirdilməsi, nağıllarda qəhrəmanın yuxusunun ardınca gedib xösbəxtliyə qovuşması ilə bağlı hadisələr mücərrəd buta anlayışında birləşir [bax:3]. Deməli, buta verilməsi ürfanıdı. Məhz bu ürfanilik butanı milli özəlliklərin daşıyıcısına çevirib. Buta verilməsi, buta alınması yuxuda baş verdiyindən yuxu və buta bir vəhdət təşkil edir.

Azərbaycan məhəbbət dastanlarının təməli də buta üzərində qurulub. Bu əsas üzərində cərəyan edən hadisələrin mürəkkəb inkişafı və məqsədi sonda aydınlaşır. Butadan başlanan aşılıyin yolu məşəqqət və əzablardan keçir. Məhəbbət dastanlarının əsas kompozisiyasını təşkil edən buta dastan yaradıcılığında hər zaman əhəmiyyətli rol oynayıb. Göründüyü kimi, məhəbbət dastanlarında buta və yuxu bir-birini tamamlayan əsas ürfani dəyərlərdi. Eşq yanğısı

verən içki, badə də butanın ilahi mahiyyətinin əsas keyfiyyətlərindədi. Məhəbbət dastanlarına görə buta almış aşiq igidliyi və dürüstlüyü ilə də seçilir [1, 174].

Övladı olmayanlar “qara çadırlar”dan qurtulsun deyə, anaların, ataların içində axan göz yaşlarını Xızır alma üzündə qurudar. Onları həsrət gölündən çıxıb işığa çıxardar. Tanrıdan oğul diləyənlərə ağ alma, qız diləyənlərə qızıl alma verər. Böyük ortadan yarısını o, yarısını bu yeyər. Doqquz ay durub beşik başında tamamında qovuşarlar Tanrı payına. Xızırın əli həmişə bu uşaqların üstündə olar. Onları şeytan nəfəsindən, bədnəzərdən qoruyar və sonda da bir-birinə qovuşdur.

Bələliklə, Xızır Ruhuna bağlı olan Azərbaycan torpağının müqəddəslik adına gerçək bəlgəsi butadır. Buta ana bətnindəki uşağı, dünyanın yarı hissəsini, yerlə göyü, ruhla cismi xatırladır. Qovuşan butalar aşıqlə məsuqun, ruhla cisinin qovuşması, bütöv dünya deməkdir. Buta əbədi həyat, yaşam rəmzidi.

Nağıl dünyamızdan boylanıb baxanda dastanlarımızın hər birində Xızır ruhunu görürük. Çünkü bu torpaq qanıyanan, ruhuynan ruh bədəndə olduğu kimi Xızır dünyasına bağlıdır. Xızır da elə butalılar tək bu millətin ruhudur. O da öz Butasını köçürüb Azərbaycan üstünə.

Bu gün Abşeron kimi tanındığımız, əslində türk yurdu Əfşəran (Oğuzun əfsar boyu) olan torpağın üzünü Xəzərin (Xızırın) suları yuyub şəklini, formasını bir qədər dəyişsə də, əskidə büsbüütin buta üzüllü olub bu torpaq. Suların üzündən boylanıb baxanda hələ də butasını göstərməkdədi.

İllər kecib, insanlar Xəzərin (Xızırın) butasını qala üzündə sahilə köçürüblər. Çünkü butanın müqəddəsliyini duyublar. Buta Xızırda bir nişanə, həyat rəmzidi. Sevgili butalar ürəyə oxşayan kimi ana bətnindəki uşaq da butaya bənzəyir. Elə bil ki, iki bədəndə bir candılar. Sevgili butalar qovuşanda, küstülü butalar barışanda buta bütövləşib bir dünya olur. Hər doğulan körpə də yeni bir dünyadan soraqcıdı.

Xızır Ruhundan bir nişanə olan Başparmaq ocağı da (xalq arasında “Beşbarmaq” deyilir. N.Q.). Xəzər sahilində min illərdi bənd alıb durur. Xızır Musa peyğəmbərlə bu dağda üz-üzə gəlmış, Yunus peyğəmbərsə balığını məhz burada itirmişdi. Övliyaların, peyğəmbər övladlarının ruhu hələ də bu ocaqlarda, ziyanətgahlarda dolanmaqdadı. Xızırın, Cərcis peyğəmbərin ziyanətgahları kimi.

Qız qalasının torpaqda bənd alıb, daşı daş ustə ucalan tarixi gizli qalsa da, gerçək olan budur ki, onun buta sırrı Əfşarana, Xəzərə bağlıdı. Misir ehramları kimi sırrını özündə saxlayır. Əslində, o sadə bir qala deyil. İlahi keyfiyyətin daşıyıcısı, Göylə bağlı bir tapınaqdı. Üstündə ucaldığı məkanın müqəddəsliyinə bir işaretdi. Necə ki, “Əsmaul-hüsna”da Tanrıının gözəl adlarından biri Bakı (yəni, sonsuz, bitməz-tükənməz varlıq, deməkdir. N.Q.) adlanır. Bu mənada Əfşəranın bir parçası olan Bakı “bitməz-tükənməz sərvətlər məkanı” anlamına gəlir.

Müqəddəs məkanların hər bölgədə tapınaq, ocaq, qala adında öz rəmzi, nişanı var. Əfşaran qalası böyük bir millətin yaddaş dünyasıdı. Tarixi adının arxasında gizli qalanın bir qalanın sırrı məhz onun adından başlayır. Azərbaycanın

müxtəlif bölgələrində qız qalaları mövcuddur. Görəsən qızlarının adına bu qədər qala tikməyə nə ehtiyac vardı. Türkün kişilik rəmzini qız örپeyinə salanlar tarixi bilərəkdən danırlar. Türk inancında tapınaq bakırəlik nişanəsidi. Ancaq bir millətin bu müqəddəsliliyini qız bakırəliyində çağırmaq millətə həqarətdi.

Türk yeganə millətdi ki, qızına da oğul gözüynən baxıb, onu “oğlum”, deyə çağırıb. Əgər hər hansı bir türk kişi qızının şərəfinə qala ucaltmış olsaydı, o zaman heç şübhəsiz bu tikilini “Qız qalası” deyil, “Oğlan qala” adlandırdı. Türkün kişi, qızı da Tanrı bəlgəsi olan tapınaq müqəddəsliliyinə ucaldığı halda, bu torpağı qız adına çökdürmək istəyənlər hər şeyi türkün çöküşünə hesablayıblar.

Əslində, Qız qalası Oğuz qalası (tapınağı) deməkdi. Qız – əguz – oğuz qalaları bu yurdun oğuzlara məxsus olmasının maddi sübutudu. Xəzərlər də adından göründüyü kimi Oğuz soyuna bağlıdı. Xəzər (əguz - ər) - Oğuz ər, yəni əguz – müqəddəs od, ər isə igid, kişi deməkdi. Bu isə oddan törəyən İnsan – Oğuz anlamına gəlir. Xızır da müqəddəs ruh kimi odun, işığın bəlgəsidi. Deməli, türkün nəsil ağacı Oğuz elə Xızırın özüdü.

Türk Tanrıçılıq dini sistemində Oğuz obrazı yoxdur. Burada “ilahi üçlük” fərqli formada görüntüyüə gəlir. Baş Tanrı, Qaraxan (Tanrıxan) və onun iki övladı Uğur (yaxud Xızır) və Erlik (Ərlik) bütün yaradılmışların fəvqündə dururlar. İlkin mərhələdə Qaraxanın tabeçiliyində olan Uğur və Erlik Baş Tanrıdan tanrı statusunu alaraq, Uğur tanrı işığın bəlgəsi olaraq yür üzündə, Erlik tanrı isə qaranlığın təmsilçisi kimi yeraltı dünyaya hakimlik edirlər. O vaxtdan xeyirlə (İşıqla) şərin (qaranlığın) mübarizəsi başlayır [11, s.49]. Əgər ilkin yaradılış mərhələsində hadisələrə birbaşa Tanrıxan özü müdaxilə edirdi, bu zamandan etibarən isə öz dərgahına çəkilib hadisələri kənardan seyr edir.

Türk Tanrıçılıq dini sistemindən xeyli sonralar təşəkkül tapmağa başlayan müxtəlif atəşpərəstlik dini görüşlərində də (zərvənilik, zərdüştilik, manilik, məzdəkilik, xürrəmilik) baş Tanrı Zərvan da öz statusunu övladları Hör-müzələ Əhrimən arasında paylaştığı andan xeyirlə şər arasında bitib-tükənməz, əbədi mübarizəyə rəvac verir. Şamanlıq görüşlərində isə Tanrı Ruhunun təmsilçisi kimi Oğuz görüntüsü gəlir. Türk “Törəyış” dastanlarında söyləndiyi kimi Oğuz adı insan kimi doğulmur. O bir ruh, nur (ışık) olaraq Tanrı məkanından Qaba Ağacının (Dünya ağacının) üstündə yer üzünə endirilir [21, 87].

Bu gəlişi ilə də yerlə göy arasında körpü rolunu oynamaga başlayır. Tanrıya məxsus bir sıra missiyaları icra edir. Yenilməzlik gücünün sahibi kimi hər istədiyini həyata keçirə bilir. Obanın, oymağın sabah başına gələcəklərini öncədən görə bilir [bax: 7]. Bütün pislikləri, şər qüvvələri yenir. Yer üzünün ilk Şamanı olaraq alqışı alqış, qarğışı qarğış olur. Elin nizam-düzümü, mizan-tərzisi də onun istəyindən asılı olur. Sonrakı illərdə yalnız bu ruhun daşıyıcılarının Qorqut ata kimi alqışı alqış, qarğışı qarğış ola bilir.

Tanrıının Götür Kitablarında yer üzünə endirdiyi Kəlamlarda da Xızırı belə bir ilahi missiyanın daşıyıcısı kimi görürük. Xızırda peyğəmbər demək doğru deyil. Sufilər də Ona peyğəmbər deməkdən çəkinmişlər. Baxmayaraq ki, Xızırı

Övliya adlandırmışlar, ancaq Onun Övliyalıq məqamını sufî övliyalığından çox yüksəkdə görmüşlər [15, 183].

Xızırın Tanrı yanında məqamı peyğəmbərlidən ucadı. “Qurani-Kərim”in “Musa və Xızır” qıssəsindən də göründüyü kimi peyğəmbərin belə görə bilmədiyi yalnız Tanrıya məxsus pərdənin o üzünü Xızır bütün aydınlığı ilə görmək imkanına malikdi. Tanrı özünə məxsus bir sıra ilahi keyfiyyətləri, müqəddəsliyi Xızırda bəxş etmişdi [17, 106]. Xızır ölümsüzdü, yur üzündə əbədi diriliyin tək təmsilçisidi. Ruh olsa da, istədiyi vaxt görüntüyə gəlib insanların gözüne görünə bilər.

“Ey insanlar, məni yada salın, mən də sizi yada salaram”, deyən Tanrı misallı, Xızır da adını tutub Onu çağırılanların hər zaman imdadına yetər. Yer üzündə insanlar bir Tanrıdan, bir də Xızırdan ruzu, bərəkət dilərlər. Tanrı kimi Xızır da ruhundan nəfəs verib ölümü belə dirildər. Adəm, Nuh, İbrahim, Musa, Süleyman, İsa və Məhəmməd peyğəmbər kimi müqəddəslər yalnız Xızırın çiynində bu dünyani tərk etdilər. Bu mənada Tanrıının yur üzündə ən böyük qüdrəti məhz Xızırı.

Tanrıının Xızır (Oğuz) qüdrətinə tapınan yenilməz türk xaqqanları da özlərini təsadüfən Tanrı övladı, Goy oğlu adlandırmamışlar. Bu da türkün oda, işığa, göy üzünə, yəni Tanrıya bağlılığını bir işaretdi. İslam ehkamında Tanrıının övladı olmaz. Lakin islam bayraqının tək sahibi olan türk-müsəlman xaqqanları başının üstündə dalgalandırıldığı yaşıł bayraqı qələbədən qələbəyə aparanda da, “Mən Tanrı övladı, göy oğluyam”, söyləyərdi.

Türklər bunu deyərkən Tanrı Dərgahına nə qədər six bağlı olduqlarını dilə gətirirdilər. Baxmayaraq ki, xristian təriqətlərində də İsa Məsihin Tanrıının oğlu olduğunu hesab edənlər az deyil. Türkün göylərə, Haqq Dərgahına bu qədər bağlılığı onun hələ də göy üzündə qopmamasına bir işaretdi. Türk xaqqanları “göyün oğlu, yerin sultaniyam”, deməklə, sanki Xızır ruhunu anırlar.

Dünyanı fəth edən türk xaqqanları hər zaman “yaxşı əməl dinin yarısı” söyləyib Xızır oxşamaq istədilər. Çingiz Xaqan, Əmir Teymur kimi xaqqanlar atın belinə qalxıb qələbə ümidiylə Tanrıdan dilək diləyəndə ordunun başında Xızırı Boz Qurd donunda görüblər. “Qurd ayağı sayalı olar” söyləyən dədələr Boz Qurd ordunun önündə görünməmiş savaşa girməkdən çəkinərdilər [bax: 4, 20].

Türk “Törəyiş” dastanlarının ilki olan “Ağ oğlan” (Tanrı dağı ətəklərində bu igidi “ər-Saqatoh” deyə çağırıldılardı. N.Q.) dastanı da Xızır Ruhuna türkün sevgisidi. Xəzərin sahillərində boyلانan “Ağ oğlan” və yaxud “Ağ atlı oğlan” dastanı Azərbaycan türkünün türk Yaddaşına ən böyük töhfəsidi [bax: 9]. Nağıl dünyamızın əbədi sakınları olan igid, qəhrəman Məlikməmmədlər, Nərbalalar da öz vətən sevgiləri, dosta sədaqətləri ilə Ağ atlı oğlanın - Xızırın sevgi üzüdü, millət, yurd adına!

Nəticə: Mifoloji obrazlar toplumun formallaşmasında və tarixi təkamülündə yeri və rolü əvəzsizdir. Hər bir xalqın tarixində miflərdən qaynaqlanan elə dəyişməz faktorlar var ki, insan həyatının quruluşunda çox ciddi rol oynayır. Hətta o dərəcədə ki, toplumun həyatının özünə bu elementlərin təşkil et-

diyi sistemin özünüinkışaf etdirməsi kimi baxmaq olar. O mənada millətin təşəkkülü ilə mifoloji obrazların tarixi təkamülü, “özünü acması”, yüksəliş mərhələlərinə keçməsi arasında orqanik bağlılıq görə bilərik. Xalqın mövcudluğu və inkişafı özlüyündə kollektiv fəaliyyətin nəticəsi olmasına baxmayaraq, tarix həllədici anlarda fərdləri önə çıxarır. Tarix folklorun təkamül yolu, bəşəriyyətin yaşam qaydasıdır. Mif özünütəşkil edərək insanda yaşayır və insanı yaradır. Bu proses ümumi səviyyədən xaosdan nizamlılığın yaranması təsiri bağışlayır. Bunun mexanizmləri isə informasiyanın seçiləməsi, qiymətliliyi, kollektiv yaddaşın varlığı, informasiyanın sıxlaması ilə unutqanlığın vəhdəti, resepsiya və generasiyanın işləmə qaydaları ilə izah olunur. Hər bir belə məqamda müdrik adamı seçə bilən xalq da müdrik sayılır. Azərbaycan xalqının qədimlərdən başlayan tarixi təkamülü sübut edir ki, o, müdrikdir.

Xalq yaddaşı kollektiv reallığa aiddir. O, heç zaman maddi formada mövcud olmur. Əslində onun hansısa lokal bir daşıyıcıda mövcudluğu da müşahidə edilmir. Xalq yaddaşı daim dinamikada olan, mifləri sistemli olaraq metaforik qaydada qoruyan, zamanın axınında onların universallığını saxlayan və kollektiv səviyyədə mövcudluğunu təsdiqləyəndir. Bu mənada xalq yaddaşı delokallaşmış mənəvi sahədir. Onun ağırlıq nöqtəsi fiziki məkanda deyil. Bu mənada xalq yaddaşı zamandankənar mövcuddur, ancaq hər bir konkret tarixi mərhələdə zamanda məzmun kəsb edir. Ona görə də universallıqda fərqlənməyən xalq yaddaşı konkret toplumun tarixində həmişə özəl xüsusiyyətlərlə və orijinal fragmənlərlə seçilir. Bu tədqiqat işində tarixi yaddaş və milli mənlik göstəricisi kimi Xızır obrazını formalasdırıran mifoloji və fəlsəfi amillər elminənzəri aspekdə araşdırılmışdır.

Məqalədən mifologiya, fəlsəfə tarixi ilə məşğul olan mütəxəssislər, ali məktəblərin bakalavr və magistr pilləsində təhsil alan tələbələr, mifoloji sistemlərdə oxşar süjetlər və çarpzalaşmanı aşadıran tədqiqatçılar istifadə edə bilərlər. Təqdim olunan məqalədən mifologiya, folklor və fəlsəfə tarixinə dair dərslik, dərs vəsaitləri və programların hazırlanmasında elmi mənbə kimi istifadə oluna bilər.

ƏDƏBİYYAT

1. Агаджанов С. Г. Очерки истории огузов и туркмен Средней Азии IX - XIII вв. Ашхабад, 1969, 297 с.
2. Azərbaycan dastanları. 5 cilddə. Bakı: Lider, 2005.
3. Azərbaycan mifoloji mətnləri. Bakı: Elm, 1988, 180 s.
4. Aka İsmail. Timur ve devleti. Ankara, 1991, 172 s.
5. Ali Toker. Hızır Aleyhisselam. İstanbul: Buhara Yayıncıları, 2011, 319 s.
6. Cəfərzadə Ə. Xıdır Nəbi bayramı //Folklorşunaslıq məsələləri elmi məcmuəsi. Bakı: ADU, 1991, s.8-12.
7. Эмрах Сельви. Необыкновенные приключения Кара-оглана и другие турецкие народные повести. М., 1982, 447 с.
8. Faruq Sümər. Oğuzlar. Bakı: Yaziçi, 1992, 432 s.
9. Göyüşov B. Amaras-Ağoglan. Bakı, 1975, 92 s.
10. Gökyay Orhan Şaik. Dede Korkut Hikayeleri. İstanbul, 1980, 256 s.

11. Каташ С.С. Мифы, легенды Горного Алтая, Горно-Алтайск, 1978, 112 с.
12. Qocatürk N. Xızır əleyhissəlam: Türkün ağ atlı oğləni. İstanbul, 2013, 287 s.
13. Qocatürk N. Müsəlman mədəniyyəti və sufizm (dərs vəsaiti). Bakı, 2015, 142 s.
14. Qocatürk N. Türkün Yaddaş Kitabı. Bakı: Nurlan, 2005, 400 s.
15. Niyazi Mısıri. Hızır (as) Hızriya-yı Cedida. İstanbul, 2001, 244 s.
16. Ömer Faruk Hilmi. Hızır Aleyhisselam. İstanbul, 2011, 880 s.
17. Serhat Ahmet Tan. Hızır. İstanbul, 2009, 240 s.
18. Seyidov M. Azərbaycan miflik təfəkkürünün qaynaqları. Bakı: Yazıçı, 1983, 326 s.
19. Təhmasib M. Azərbaycan xalq dastanları. Bakı: Elm, 1972, 400 s.
20. Vəliyev K. Elin yaddaşı, dilin yaddaşı. Bakı: Gənclik, 1987, 277 s.
21. Еремеев Д. Этногенез турок. М., 1970, 272 с.

ФИЛОСОФСКАЯ СЕМАНТИКА КУЛЬТА ХЫЗЫРА В СИСТЕМЕ ТЮРКСКОГО МЫШЛЕНИЯ

Н.ГОДЖАТУРК

РЕЗЮМЕ

Глубокое и тщательное изучение истории, культуры, философского мышления тюркских народов может помочь занять им место, которое они заслуживают, в глобализированном мире, и получить объективную оценку духовных сокровищ, прошедших через сите тысячелетий. В истории каждого народа есть неизменные показатели мудрости, основанные на мифах, которые играют очень важную роль в становлении человеческой жизни. Культ Хызыра, который является неотъемлемой частью общетюркской системы ценностей, также занимает особое место в этой динамике и играет здесь своеобразную роль. Его философское восприятие дает возможность великому тюркскому этносу проникнуть в глубинные слои мифологического и философского образа мышления. Это также позволяет нам лучше понять культурную и духовно-нравственную идентичность, которая формировалась веками.

Ключевые слова: Культ Хызыра, мифологическое мышление, память, архетип, народ, ритуал, традиция.

PHILOSOPHICAL SEMANTICS OF KHIZIR'S CULT IN THE SYSTEM OF TURKIC THINKING

N.GODJATURK

SUMMARY

A deep and thorough study of the history, culture, and philosophical thinking of the Turkic peoples can help them to take the place they deserve in a globalized world and get an objective assessment of the spiritual treasures that have passed through a sieve of millennia. In the history of every nation there are certain treasures of wisdom, based on myths that play a very important role in the formation of human life. The cult of Khizir, which is an integral part of the common Turkic value system, also occupies a special place and plays a peculiar role in this dynamics. His philosophical perception enables the great Turkic ethnos to penetrate into the deeper layers of the mythological and philosophical way of thinking. It also allows us to better understand the cultural and spiritual-moral identity that has been forming for centuries.

Key words: Khizir Cult, mythical belief, memory, archetypes, people, ritual, tradition.